

BON DE COMMANDE |  VISA AZERBAIDJAN

PERSONNE EN CHARGE DU DOSSIER	ADRESSE COMPLETE DE LIVRAISON
Nom :	
Prénom :	
Email :	
Tél :	

	Nom et Prénom	Numéro de passeport	Date de naissance	Dates du visa demandé
1.				du _____ au _____
2.				Date limite de retour du passeport chez vous (au plus tard le ...) : _____
3.				Nombres d'entrées (selon invitation) : <input type="checkbox"/> simple <input type="checkbox"/> double <input type="checkbox"/> multiples
4.				Type de visa : <input type="checkbox"/> tourisme <input type="checkbox"/> affaires <input type="checkbox"/> privé

Fournir une liste si plus de 4 demandes

Cochez obligatoirement les tableaux A, B et C, suivant votre cas

A	OPTIONS – livraison et formulaire officiel en ligne	Prix unitaire TTC / par envoi	Cochez ✓	Total
	Retrait en nos bureaux	0€	<input checked="" type="checkbox"/>	
	Coursier Paris, enlèvement du dossier (commander 4h à l'avance)	15€	<input checked="" type="checkbox"/>	
	Coursier Paris, retour du passeport (commander 4h à l'avance)	15€	<input checked="" type="checkbox"/>	
	Coursier - aéroports de Paris (commander 6h à l'avance)	110€	<input checked="" type="checkbox"/>	
	Lettre recommandée R2 (1 à 5 passeports)	9€	<input checked="" type="checkbox"/>	
	Lettre recommandée R2 (6 à 10 passeports)	12€	<input checked="" type="checkbox"/>	
	Acheminement express France – CHRONOPOST (1 à 8 passeports) Livraison en 24h, délai annoncé par Chronopost	Livraison dans la boîte aux lettres	<input checked="" type="checkbox"/>	
		Livraison en main propre contre signature	<input checked="" type="checkbox"/>	
	Acheminement express France – CHRONOPOST (9 à 23 passeports) Livraison en 24h, délai annoncé par Chronopost	35€	<input checked="" type="checkbox"/>	
	Acheminement express Europe – CHRONOPOST OU DHL (1 à 8 passeports)	55€	<input checked="" type="checkbox"/>	
	Acheminement express Monde – CHRONOPOST OU DHL (1 à 8 passeports)	70€	<input checked="" type="checkbox"/>	

B	Prestations Alpha Service Visa	Prix unitaire TTC	Quantité	Total
	1 passeport	35€		
	2 à 4 passeports	30€		
	5 à 9 passeports	25€		
	10 passeports et plus	20€		

C	Frais consulaires / par personne	Délais en jours ouvrés	Frais consulaires Prix unitaire TTC	Quantité	Total
	Affaires, Tourisme ou Privé (entrée simple, double ou multiples)	8 à 10 jours	35€		

TOTAL TTC (A+B+C) _____

J'accepte les Conditions Générales de Vente de Alpha Service Visa

Date et signature _____

OBTENEZ VOTRE VISA EN 4 ETAPES

-  **1** Constituez le dossier selon la liste des pièces à fournir (page 2 de ce bon de commande)
-  **2** Faites-nous parvenir votre dossier (courrier recommandé, coursier, Chronopost, dépôt à notre agence)
Alpha Service Visa 1 bis rue Riboutté - 75009 PARIS
-  **3** Après vérification, nous déposons votre dossier de demande de visa à l'ambassade
-  **4** Recevez votre visa chez vous en toute sécurité,
demandez la livraison par coursier ou récupérez votre visa à l'agence

EXTRAIT DES CONDITIONS GENERALES DE VENTE :

Alpha Service Visa est le nom commercial d'Alpha Service Groupe et par la suite ne sera utilisé que le nom d'Alpha Service Visa. Tout client demandant les services d'Alpha Service Visa, intermédiaire entre ses clients et les consulats/ ambassades, donne automatiquement pouvoir pour formalités d'obtention de visas et à engager au nom et pour le compte du client, les frais concernant l'obtention de son/ses visa(s). Et ceci à partir du moment de la commande jusqu'à l'obtention en mains du document ou du visa de son client. Les frais et les prestations doivent être réglés au comptant au moment de la commande ou à la réception de correspondance sauf cas particuliers. Toute démarche faite par Alpha Service Visa doit être payée quelque soit son résultat. Alpha Service Visa agit dans le cadre des règles établies par les consulats et ne garantie pas de résultat concernant l'obtention des visas. Alpha Service Visa n'est pas tenu responsable de retard, perte et/ou vol par des tiers effectuant l'acheminement : La Poste, Chronopost, DHL, TNT, UPS, Hubnet Express. Les prestations fournies par Alpha Service Visa devront être vérifiées par le client à la réception de son document, aucune réclamation ne sera valable 5 jours après la réception de son passeport ou de son document. Vous pouvez consulter sur le site Internet www.alsvisa.com ou en nos bureaux la version complète des conditions générales de ventes.

PIÈCES À FOURNIR

1. Bon de commande Alpha Service Visa rempli et signé2. Règlement

Vous avez la possibilité de régler par :

- Virement IBAN FR76 3006 6102 0100 0201 7890 146 BIC CMCIFRPP en précisant les noms des demandeurs de visas
- Chèque à l'ordre de Alpha Service Groupe
- Espèces lors du dépôt du dossier en nos bureaux

3. Passeport original

Le passeport doit être valable 6 mois après la date de fin du visa, en bon état, non déchiré et propre, avec au moins deux pages libres (face à face) de toutes inscriptions et tampons.

4. Photocopie de la page d'identité du passeport5. 2 photos d'identité

La photo doit être en couleur, au format 3.5 cm X 4.5 cm et de moins de 5 mois. Toutes photos faites il y a plus de 5 mois, de mauvaise qualité, photocopiées, scannées, en noir et blanc sont refusées par le Consulat.

6. Formulaire officiel dûment rempli et signé7. Billet d'avion aller-retour8. Autres documents selon le cas VISA TOURISME

- Invitation touristique délivrée par une agence de tourisme azerbaïdjanaise
- Copie de confirmation de réservation de l'hôtel sur le papier à en-tête avec un cachet.

 VISA AFFAIRES

- Invitation conforme visé par le ministère des affaires étrangères d'Azerbaïdjan.
- Lettre de mission de l'entreprise française précisant le motif de séjour
- Copie de confirmation de réservation de l'hôtel sur le papier à en-tête avec un cachet.

 VISA PRIVE

- Invitation délivrée par les autorités azerbaïdjanaises compétentes

ATTENTION !

Une photocopie de la carte de séjour en cours de validité est demandée à tous les étrangers résidant en France (sauf ressortissants de l'Union Européenne). La présentation de l'original de la carte de séjour peut être exigée dans certains cas. Les ressortissants européens doivent fournir un justificatif de résidence en France (attestation de l'employeur ou facture télécom, gaz ou électricité)



Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

Viza almaq üçün ərizə-anket
Visa application

Foto
Photo
(3 x 4)

Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin.
Note: Use block letters to fill in the application form

1. Soyad (pasportda olduğu kimi) / Surname (as in passport)		
2. Ad (pasportda olduğu kimi) / Name (as in passport)		
3. Adınız və soyadınız dəyişilibmi? (əgər dəyişibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) / Has your name or surname been changed? (if changed, when and your previous name or surname)		
4. Doğum tarixi (gün, ay, il) / Date of birth (day, month, year)	5. Doğum yeri (şəhər, ölkə) / Place of birth (city, country)	6. Vətəndaşlıq / Citizenship
7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) / Has your citizenship been changed? (if yes, when and your previous citizenship)		
8. Cins / Sex <input type="checkbox"/> Kişi / male <input type="checkbox"/> Qadın / female	9. Sərhədkeçmə sənədinin növü / Type of travel document <input type="checkbox"/> ümumvətəndaş pasportu / ordinary passport <input type="checkbox"/> xidməti pasport/ service (official, special) passport <input type="checkbox"/> diplomatik / diplomatic passport <input type="checkbox"/> digər sərhədkeçmə sənədi / other travel document _____	10. Sərhədkeçmə sənədinin seriya və nömrəsi/ Number of travel document
11. Sərhədkeçmə sənədinin verildiyi yer (şəhər, ölkə) / Place of issue (city, country) of travel document	12. Sərhədkeçmə sənədinin verildiyi tarix (gün, ay, il) /Date of issue (day, month, year) of travel document	13. Sərhədkeçmə sənədinin etibarlılığı (gün, ay, il) /Validity of travel document (day, month, year)
14. Son beş il ərzində aldığınız digər vizalar / Other visas issued during the past five years		

15. Ailə vəziyyəti / Marital status <input type="checkbox"/> evli / Married <input type="checkbox"/> subay / single <input type="checkbox"/> dul / widow(er) <input type="checkbox"/> boşanmış / divorced	16. Hal-hazırkı yaşayış ünvanı/ Current address	17. Telefon nömrəsi və elektron poçt ünvanı / Phone number and email address
18. Hazırkı iş yeri və ixtisas/ Current occupation and specialty	19. Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız?/ When are you going to visit Azerbaijan?	
20. Nəqliyyat vasitəsinin növü (əgər minik avtomobildirsə, dövlət qeydiyyat nişanı)/ Type of transport (if it is a car, license number)	21. Azərbaycan Respublikasında qalacağınız müddət (gün) / Duration of your stay in the Republic of Azerbaijan (days)	22. Səfər edəcəyiniz son şəhər və ölkə/ Final destination (city, country)
23. Azərbaycan Respublikasına nə vaxtsa səfər etmişinizmi? / Have you ever visited the Republic of Azerbaijan? <input type="checkbox"/> bəli / yes <input type="checkbox"/> xeyr / no Səfər etdiyiniz təqdirdə sonuncu səfərin tarixi/ If yes, date of the last visit	24. Nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza almışınız mı? / Have you ever been issued a visa to the Republic of Azerbaijan? <input type="checkbox"/> bəli / yes <input type="checkbox"/> xeyr / no Almışınızsa, sonuncu vizanın:/If yes, the last visa's: nömrəsi/ number _____ verilmə tarixi/ issue date _____ verildiyi yer (şəhər, ölkə)/ place of issue (city, country) _____	25. Sizə nə vaxtsa Azərbaycana səfər etmək üçün viza verilməsindən etiraz olunubmu? / Have you ever been refused a visa to Azerbaijan? <input type="checkbox"/> bəli / Yes <input type="checkbox"/> xeyr / No Olunubsa, etiraz tarixi / If yes, date of refuse _____
26. İctimai təhlükə yarada biləcək infeksiyalı xəstəliyə tutulmuşunuzmu? / Did you suffer from any communicable disease of public health significance? <input type="checkbox"/> bəli / yes <input type="checkbox"/> xeyr / no Əgər tutulmuşunuzsa xəstəliyin adı / If yes, the name of disease		
27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmuşunuzmu? / Have you ever been charged of any criminal offences? <input type="checkbox"/> bəli / yes <input type="checkbox"/> xeyr / no Əgər cəlb olunmuşunuzsa, nə vaxt / If yes, when?		
28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmişinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? <input type="checkbox"/> bəli / yes <input type="checkbox"/> xeyr / no Səfər etdiyiniz təqdirdə, nə vaxt / If yes, when?		
29. Səfərinizin məqsədi / Purpose of your visit <input type="checkbox"/> rəsmi / official <input type="checkbox"/> işgüzar / business <input type="checkbox"/> turizm / tourism <input type="checkbox"/> əmək / employment <input type="checkbox"/> elm/ scientific <input type="checkbox"/> təhsil / education	31. Vizanın növü/ Type of visa <input type="checkbox"/> giriş / entry <input type="checkbox"/> tranzit / transit	32. Girişin sayı / Number of entries <input type="checkbox"/> birdəfəlik giriş vizası / single entry visa <input type="checkbox"/> çoxdəfəlik giriş vizası / multiple entry visa <input type="checkbox"/> birdəfəlik tranzit vizası / single entry transit visa <input type="checkbox"/> ikidəfəlik tranzit vizası / double entry transit visa

<input type="checkbox"/> müalicə / medical <input type="checkbox"/> mədəniyyət / cultural <input type="checkbox"/> idman / sports <input type="checkbox"/> şəxsi səfər / private visit <input type="checkbox"/> humanitar / humanitarian		
---	--	--

32. Sizi Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi /
 Full name, address and phone number of the inviting party to the Republic of Azerbaijan

33. Azərbaycan Respublikasında qalacağınız ünvan və telefon nömrəsi / Address and phone number of your stay in the Republic of Azerbaijan

34. Səfəriniz kim tərəfindən maliyyələşdirilir? /
 By whom will be covered cost of your visit?

36. Azərbaycan Respublikasında işləmək niyyətiniz varmı? / Do you intend to be employed in the Republic of Azerbaijan?
 bəli / yes
 xeyr / no

37. Azərbaycan Respublikasında təhsil almaq niyyətiniz varmı? /
 Do you intend to study in the Republic of Azerbaijan?
 bəli / yes
 xeyr / no

37. Pasportunuzda qeyd olunan və sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edən şəxs(lər) barədə məlumat /
 Information about the person(s) included in your passport and traveling with you to the Republic of Azerbaijan

Soyadı / Surname	Adı / Name	Doğulduğu tarix / Date of birth	Doğulduğu yer / Place of birth	Qohumluq əlaqəsi / Relationship

38. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. /

I certify that I have read and understood all the questions in this application and correctly responded to all of them. I understand that any false or misinformation may result in the refusal of visa to Azerbaijan.

Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
 The state fee paid for visa registration is not given back irrespective of the result of consideration of application.

Ərizəçinin və ya nümayəndəsinin imzası /
 Signature of applicant or his/her representative

Yer və tarix /
 Place and date

XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY

Ərizənin qəbul edilmə tarixi:

Viza:
 Verildi:
 Etibarlıdır (gün, ay il):
 Etiraz edildi:

Vizanın kateqoriyası:
 Adi
 Xidməti
 Diplomatik

Səfərin məqsədi də nəzərə alınmaqla, aşağıdakı sənədlər qəbul edilmişdir:

- pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhəd keçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır);
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd rəngli fotosəkil (3 X 4);
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
- əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;

- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaş olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda);
- müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış;
- dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin, əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;
- turizm vauçeri və ya turizm yollayışı, sənişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər belə obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;
- təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə);
- 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyəcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
- viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: